

Beynəlxalq aləmdə millətlərarası münaqişələrin yaşandığı dövrdə Azərbaycan sülh və əmin-amalıq istəyini, humanist, dini tolerantlıq hörmətlə yanaşan, milli-mənəvi dəyərləri qoruyan, mədəniyyətlərarası dialoqa töhfə və rən xalq olduğunu nümayiş etdirir. Əsrlər boyu Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu məkan olduğundan qarşılıqlı əlaqələr Azərbaycanda gündəlik həyat tərzinə çevrilib və ölkəmizin mədəniyyəti dönyanın bütün qitələrində təbliğ edilərək, sərhədsiz dönyaya çıxıb. Qloballaşma, etnik münaqişələr, dözümsüzlük, təcavüz əsrində Odlar diyarı Şərqə məxsus qonaqpərvərlik ənənələrini, birgəyəşayış modelini və mədəniyyətini qoruyub saxlayır.

Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyali diyar kimi, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin dünyadakı rolunu, inkişafını, ölkəmizə beynəlxalq aləmin, aparıcı dövlətlərin hörmətini və rəhbətini göstərir. Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq istiqamətində keçirilmiş beynəlxalq tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsek, görərik ki, bu sahədə təşbbüslerin çox böyük əksəriyyəti artdıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərefindən olmuşdur. Bakıda keçirilmiş "Mədəniyyətlərarası Dialoqda qadınların rolu" Forumu, İslam Ölkələri Elm və Təhsil Nazirlərinin VI Konfransı, "Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009", İslam Ölkələri Mədəniyyət Nazirlərinin VI Konfransı, Dünya Dini Liderlərinin Bakı Sammiti, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və onlarla bu kimi tədbirlər elm, mədəniyyət sahəsində əlaqələrin yaradılması və xalqlar arasında dialoqun qurulmasında böyük əhəmiyyət malikdir.

Qeyd edək ki, bir çox beynəlxalq səviyyəli tədbirlər kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilmə məkanının yekdillikle Azərbaycan paytaxtının seçilməsi qərarı təkərə ölkəmizin geosiyasi əhəmiyyəti ilə deyil, ham də ölkəmizin müxtəlif etnosların və millətlərin tarixən məhrəbin dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant məkan və ilkin bəşər mədəniyyətinin təşəkkül taplığı ərazilərdən biri olması ilə bağlıdır. Forum artıq mədəniyyətlərarası məclis kimi dünya miqyaslı brend kimi səslənir. Belə ki, sözügedən forum mədəniyyətlərarası dialoq, sülh, əməkdaşlıq, irqi və dini dözümsüzlük hallarının aradan qaldırılması və s. bu kimi məsələlərin müzakirəsi üçün qlobal brend statusu qazanıb. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif xalqların bir-birlərinin mədəniyyətlərinə daha yaxınlaşdırma olmalıdır. Azərbaycan dövləti tərefindən heyata keçirilən xəşmeramlı siyaset, eləcə də, müxtəlif mədəniyyətlərin və qitələrin qovuşduğu yerləşən ölkəmizin hem geosiyasi vəziyyəti, hem də mədəni zənginliyin "Bakı prosesi" çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslerini Avropa və ona qonşu regionların hüdudları çərçivə-

Qarabağ həqiqətlərinin təbliği yönündə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduñun prezidenti, Azərbaycanın Birinci Xanımı, YUNESKO və İSESKO-nun Xoşmeramlı Səfiri Mehriban xanım Əliyevanın dəstəyile keçirilən layihə, program, tədbirlər də öz əhəmiyyəti və müxtəlifliyilə seçilir. Fond tərefindən ölkəmizin dünyada təbliğine yönələn hədəflər uğurla reallaşmışdır. Qloballaşma, etnik münaqişələr, dözümsüzlük, təcavüz əsrində ölkəmiz Şərqə məxsus qonaqpərvərlik ənənələrinin, birgəyəşayış mədəniyyətini qorunub saxlayır və

yati qazanması milli mədəniyyətimizin təbliğində əhəmiyyətli rol oynamır. Dünya milli musiqimiz, bəstəkarlarımıza, əsrlərdən sonraq verən sənət dönyamıza valeh olmaya biler? 57-ci Venesiya Biennale-Beynəlxalq İncəsənət Sergisində Azərbaycanın iştirakı və "Bir günəş altında. Bir gə yaşamaq mədəniyyəti" adlanan milli pavilyonda Azərbaycanın multikultural ənənələrinin və tolerantlığın əksi ölkəmizdəki mövcud ənənələrin göstəricisi deyildidir? Belə əsərləri ilə dönyaya çıxan Azərbaycan sənət əsərlərinin dili ilə bəşəriyyəti birgə yaşamaq məde-

Avropa Parlamentində Azərbaycan mədəniyyəti günləri və onlara belə tədbirlər Azərbaycan reallıqlarını təqdimində əhəmiyyətdir. Eləcə də, Parisdə Luvr Muzeyinin qarşısındaki məşhur "Pale Royal" meydانında "Azərbaycan şəhərciyi"nin açılışı fondun həyata keçirdiyi layihələrin davamıdır. Belə tədbirlərin dünya ölkələrində təşkilili Azərbaycanın zəngin tarixi, mədəniyyəti, milli dəyərləri ilə bəşər sivilizasiyasına töhfələr verdiləyi bir daha təsdiqləyir.

Sadalamalı sona yetməyən nailiyətlər Heydər Əliyev Fonduñun həyata keçirdiyi əhəmiyyətli

MƏDƏNİ İRSİMİZİN TƏBLİĞİNDƏ YENİ ÜFÜQLƏR


sindən çıxararaq, qlobal səviyyəye yüksəldib.

QLOBALLAŞAN DÜNYAMIZDA XALQLARI YAXINLAŞDIRAN MƏHZ MƏDƏNIYYƏT KÖRPÜSÜDÜR

Azərbaycanın beynəlxalq arenada tanınmasında, qədim və zəngin mədəniyyətə malik xalqımız haqqında obyektiv ictimai reyin formallaşmasında mövcud əlaqələrin olması danılmazdır. Təbii ki, beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin dünya ictmayıyyətine çatdırılmasında optimal yol xalqlararası münasibətlərin möhkəmlənməsidir. Əlbəttə, müasir dünyamızda insanları bir-birinə birləşdirən və yaxın edən, məhz mədəniyyət körpüsüdür.

Müstəqillik illərində, ölkə həyatının inkişaf edən bütün sahələri kimi, mədəniyyət və incəsənətimiz də zənginləşib, beynəlxalq aləmdə dənə geniş miqyasda tanınır və zəngin tarixi-mədəni irsi ilə öz sözünü deyib. Şübhəsiz ki, her bir inkişaf özündə əvvəlki təmələ söykənir. Ətən əsriin sonunda milli dövlətçiliyini bərpa edən Azərbaycanın müstəqillik yolunda qazandığı nailiyyətlərin, mədəniyyət sahəsində ugurlarımızın da təmələ böyük ölçüde 70-80-ci illərdə Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə qoyulmuşdur.

Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də mədəniyyətimizin himayədarı olub, bu sahəyə diqqət və qayğısını eşirgəməyib. Bu siyaset Heydər Əliyev siyasetinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərefindən uğurla davam etdirilir və daha da zənginləşdirilir. Prezident İlham Əliyevin respublikaya rəhbərliyinin ilk illərində tarixi-mədəni irsə bağılılıqla bərabər, modernleşmə, qabaqcıl dünya təcrübəsinin tətbiqi və idareetmədə islahatlarla müşayiət olunub. Təbii ki, mədəniyyəti geniş məkana çıxarmaq, təqdim və təbliğ etmək üçün xalqın böyük sənət nümunəsi, zəngin ərisinin olması vacib amillərəndir. Milli adət-ənənələrimiz, elm və mədəniyyətimizin inkişafı,



dünyaya təqdim edir. Azərbaycan milli dəyərlərinə, mədəniyyətine və incəsənetinə böyük həssaslıqla yanaşan Heydər Əliyev Fonduñun təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlər ölkəmizin tərcümənəna çevrilib. Mehriban xanım mədəni irsimizin dünyada tanıdılmasında yeni üfüqlər açıb. Qobustan qayaüstü rəsmləri, Muğam sənəti, Azərbaycan aşiq sənəti, Novruz bayramı, Xalçaçılıq sənəti, Tar ifaçılıq sənəti, Çövkən milli oyunu, Kələgayı sənəti, Lahic misqərlik sənəti YUNESKO-nun müvafiq siyahılara salınaraq, ümumbeşəri irs statusu qazanıb.

MƏDƏNIYYƏT NÜMUNƏLƏRİMİZ BƏŞƏR SİVİLİZASIYASINA ÖZ TÖHFƏLƏRİNİ VERİR

Heydər Əliyev Fonduñun təşəbbüsü ilə "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı və s. artıq ənənəyə çevrilərək, müasir mədəniyyət tariximizə yeni səhifələr yazmış və milli mədəniyyətimizin dünyada təbliğində əhəmiyyətli rol oynayır. Ü.Hacıbəylinin "Koroğlu" operası türkəlli ölkə sənətçilərinin iştirakı ilə tamaşa yoxulması, "Arşın mal alan" operettasının Vyanada, Qara Qarayevin "Yeddi gözəl" bəletinin ilk dəfə ABŞ-da səhnə hə-

niyyəti haqqında düşünməyə çağırır ve hər kesin ölkəmiz haqqında olan təsəvvürələrini daha da dərinləşdirir. İtaliyada keçirilən Birinci Azərbaycan Film Festivalında "Əbədi ezamıyyət" sənədli filmi, eləcə də "Perde", "Yarımçıq xatirələr" və "İçeri Şəhər" bedli filmlərinin nümayışı Azərbaycan tarixi, mədəniyyəti və incəsəneti ilə bağlı bir çox reallıqları canlandırmış oldu. 2016-cı ildə ölkəmizdə "Multikulturalizm İli" çərçivəsində ərseye gelən və Azərbaycanda yaşayan azsaylı xalqların və etnik qruplarının həyatından bəhs edən "Bir günəş altında" sənədli filmi də italyanları Azərbaycan həqiqətlərininin sanki iştirakçısına çevirmiş oldu.

Həqiqətən də, Azərbaycanın tarixi mədəniyyəti və dəyərləri ne qədər təbliği olunsa da bitib-tükənməyir. Elə Fransada "Azərbaycan parkı"nın və Xurşudbanu Natəvanın abidəsinin açılışı da fikirlərimizi təsdiqləyir. Əlbəttə ki, fransızlar X.Natəvan haqqında məlumatla malik idilər. Böyük fransız yazıçısı Aleksandr Duma ilə şairənin görüşü bunu deməyə əsas verir. Təbii ki, mədəniyyət xalqlar arasında mübadilə olduğundan, insanlar bir-birini daha da yaxından tanırı.

Bütün bunlar Azərbaycan ile Fransa arasında yaradılmış ilk körpü deyildi. Artıq iki ölkənin 15 şəhəri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb. Fonduñun Moskova "Bakıya məhəbbət" fotosərgisi, Parisdə "Odlar yurdı Azərbaycanın müsəvir əsərləri" sərgisi,

layihələrin məntiqidir. Fonduñun prezidentinin təşkilatçılığı və səmərəli əlaqələrinin davamı olaraq dövlətlərə formalaşmış six əməkdaşlıq Azərbaycanın nüfuzunun daha da artmasına yönəlib.

Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, təbliği və təşviqi məqsədilə reallaşdırılan "Xalq Yaradıcılığı Paytaxtları" Proqramı da bu qəbildəndir. Regionların mədəni həyatına yeni ilmələr qazandıran proqrama əsasən 15 şəhər və rayon "əfsanələr", "folklor", "sənətkarlıq" nominasiyaları üzrə "paytaxt" a seçilmiş, çoxsaylı tədbirlər və layihələr həyata keçirilmişdir. Həyata keçirilən bir sıra layihələr geniş vüsət qazanaraq, beynəlxalq mədəniyyət tədbirlərinə əlavə edilərək, qəbul edilərək. Masallıda folklor, Qəbələdə müreibə, Şəkidə şirniyyat festivalları buna nümunədir. "Xalq Yaradıcılığı Paytaxtları" Proqramında təmsil olunan bezi bölgələr beynəlxalq təşkilatlar formatında "Mədəniyyət Paytaxtı" adını qazanıb. 2013-cü ildə Qəbələnin "MDB-nin mədəniyyət paytaxtı" olması, Şəki şəhərinin 2016-ci il üçün TÜRKSOY tərefindən "Türk Dünyasının Mədəniyyət Paytaxtı" seçilməsi regionların mədəni irsinin tanıdılmasında əhəmiyyətdir.

Göründüyü kimi, həyatımıza rəng qatan, maraqlı və əsrarəngiz mədəniyyət nümunələri müasir dünyaya töhfələrinə verir. Azərbaycanın dövlətçilik tarixinin, mədəniyyətinin, adət-ənənələrinin təbliği olunması, yaşaması istiqamətində görülən tədbirlər dövlətçiliyimizin sağlam təməl üzərində qurulduğunu təsdiqləyir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında əldə olunan uğurlu diplomatik əlaqələr nəticəsində Azərbaycanın dünya çapında nəhəng dövlətlərlə bir sırada dayanması nailiyətlərimizin bariz nümunəsidir.

ZÜMRÜD BAYRAMOVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduñun keçirdiyi müsabiqəyə təqdim etmək üçün